

Allah-Təala müqəddəs kitabında belə buyurur: "...**Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!**"... (Şura, 13)

Firqə sözünün mənası ayırmaq və bölməkdir. Siyasi və etiqadi məzhəblərə verilən termindir. Fərq sözünün kökündən törəyən bu dini termin ayələrdə eyni kökdən gələn buna bənzər kəlmələrlə istər dini, istərsə də sosial həyatda hər cür bölünüb-parçalanmağa qarşı olmağı ifadə edib, **"Hamılıqla Allahın ipini (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın..."** (Ali-İmran, 103)- deyə buyurulan ayədə tövhid dini ətrafında birləşmək əmr edilmişdir. Yene başqa bir ayədə:

**"(Allah tərəfindən) açıq-aydın dillərlə gələn sonradan, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir zəba düşər olacaqlar"**

(Ali İmran, 105)- deyə buyurulur və müsəlmanları xəbərdar etməklə, dində parça-parça olub firqələrə bölünənlərin acı aqibətini göstərməkdədir.

Əsas şərt bundan ibarətdir ki, müsəlmanlar firqələrə bölünməkdən uzaq durmalı, Qurani-Kərimin kölgəsi altında birləşməli və Rəsulullahın (s.ə.s) sünnesini və yaşayış tərzini nümunə götürməlidir. Uca Allah tərəfindən bizim üçün qoyulan yol budur. Qurani-Kərimdə belə buyurulur: **"(Ya Rəsulum! Ümmətin birlikdə) batılın haqqı tapınaraq (pak bir müvəhhid, xalis təllahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərifi tut ..."** (Ər-Rum, 30)

İnsanların niyə firqələrə bölündüyünü Uca Rəbbimiz iki mənfi xüsusla izah edir. Bunlar qısqançlıq və azgınlıqdır. Gəlin Qurani-Kərimə nəzər salaq: **"Onlar yalnız özünə (tövhid haqqında) elm gələn sonradan aralarındakı davət (həssəd) üzündən ayrılığa düşdülər..."**

(Şura, 14). Elə bu həsəd və ədavət ucbatındandır ki, bu gün də insanlar cürbəcür firqələrə və qruplara bölünür və dində ikitirəlik salırlar. Bəziləri özlərini tövhidi və sünnesini ən yaxşı bilib əməl edən, bəziləri özlərini Rəsulullahın (s.ə.s) Əhli Beytini (ailəsini) ən çox sevib onları təqlid edən kimi qələmə verir, hətta bəziləri də ifrat və radikallıqda həddi əməlli-başlı aşaraq özündən başqa heç kimə müsəlman və mömin gözü ilə baxmır. Hər kəsə kafir damğası vurmaqla qeyri-müsəlmanların dəyirmanına su tökürlər. Bununla da özlərini təmiz müsəlman hesab edirlər. Bu yerdə mərhum M. Ə. Sabirin əsrin əvvəllərindən bu günə xitab edən şeirini xatırlayırsan:

*Bir b   l   k bořboğazıq, heyv   r   lik ad   timiz,*

*Doludur   n   t il   , qeyb   t il   s   hb   timiz.*

*Oxumaqdan payımız yox, yazıdan qism   timiz,*

*Bu   vamlıqla bel   h   r s   z   t   fsir ed   riz,*

*M   m   k   n olduqca m   s   imanları t   kfir ed   riz.*

*M   minik kefl   n   rik arzuyi-c   nn   t il   ,*

*Oxumuřlar   adını yad ed   rik   n   t il   ,*

*D   řm   nik elm il   , insaf il   , h   rriyy   t il   ,*

*Biz bu   fsan     ri c   hl il   t   n fir ed   riz,*

*M   m k   n o l d u   q c a m   s   I m a n l a r   t   k f i r e d   r i z .*

Halbuki, b   t   n m   s   l m a n l a r q a r d a   d   r .   g   r b i r o l a n A l l a h a i n a n   r , b i r Q u r a n   q   b u l e d i r , e y n i P e y   g   m b   r   e i n a n   r v   e y n i q i b l   y   q a r   s   n a m a z q   l   r   q s a , b   s n i y   b i r - b i r i m i z   l   q   b l   r q o y a r a q " t   l t i f " e d i r i k ? A l l a h - T   a l a b u y u r u r : **" B u ( t   v h i d d i n i i s l a m ) t   k b i r d i n o l a r a q s i z i n d i n i n i z d i r , M   n d   s i z i n R   b b i n i z   m . M   n d   n (   z a b   m d a n ) q o r x u n ! "** ( M u m i n u n , 5 2 ) . B   z i f i q h i m   s   l   l   r   s t   n d   m   b a h i s   e d i b   z   m   z   n i y   y o r u r u   q , n i y   e n e r j i m i z i v   g   c   m   z   i t i r i r i k ? Y a x   s   m   m i n b   l   c   d e y i l , b i r l     d i r i c i , n i f r   t e t d i r i c i d e y i l , s e v i n d i r i c i , s u i - z   n n s a h i b i d e y i l , h   s n   - z   n n s a h i b i , m   r h   m   t s i z d e y i l , m   r h   m   t l i , t   k   b b   r l   d e y i l , t   v a z   k a r , k o b u d v   s   r t d e y i l , m   l a y i m o l m a l   d   r .

Allah-T ala  mm ti-Muhamm di islah etsin! Amin!